

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının Feldyeger rəbitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tarifləri haqqında

Qərar № 21

Bakı şəhəri, 4 mart 2004-cü il

«Feldyeger rəbitəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 903 nömrəli Fərmanının 2-ci bəndinin üçüncü abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

- «Feldyeger rəbitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tarifləri» təsdiq edilsin (əlavə olunur).
- Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2004-cü il, № 3, maddə 188) («VneshExpertService» LLC).

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 4 mart tarixli,
21 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Azərbaycan Respublikasının Feldyeger rəbitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tarifləri

Sıra №-si	Xidmətlərin və göndərişin növü	Ölçü vahidi	Tarif-manatla (ƏDV-siz)
1	2	2	2
Zərflərin çatdırılması			
1.	Dövlətlərarası marşrutlar ilə — çəkisi 1 kq-a qədər olan	1 kq üçün	9000
1.1.	Çəkisi 1 kq-dan artıq olan hər zərfə əlavə (tam və ya tam olmayan)	1 kq üçün	1000
2.	Şəhər marşrutları ilə — çəkisi 1 kq-a qədər	1 kq üçün	8000

	olan		
2.1.	Çəkisi 1 kq-dan artıq olan hər zərfə əlavə (tam və ya tam olmayan)	1 kq üçün	1000
Bağlamaların çatdırılması			
3.	Dövlətlərarası marşrutlar ilə — çəkisi 5 kq-a qədər olan	1 bağlama üçün	12000
3.1.	Çəkisi 5 kq-dan artıq olan hər bağlama üçün əlavə (tam və ya tam olmayan)	1 kq üçün	5000
4.	Şəhər marşrutları ilə — çəkisi 5 kq-a qədər olan	1 bağlama üçün	10000
4.1.	Çəkisi 5 kq-dan artıq olan hər zərfə əlavə (tam və ya tam olmayan)	1 kq üçün	3000
Əlavə xidmətlər			
5.	Bağlama və zərflərin qəbulu üçün		
5.1.	Nəqliyyatın göndərilməsi	1 çağırış	10000
5.2	Əməkdaşın göndərilməsi	1 çağırış	4000

Qeyd. Sifarişçi özü korrespondensiyanı feldyeger rabitəsi orqanına təqdim etdiyi halda ondan nəqliyyata və çağırışa görə haqq alınmır.